



Vagif YUSİFLİ,
filologiya elmleri doktoru

Gülnaz Nağızadənin cəmi on beş yaşı var. Sumqayıtda, Tusi adına 12 sayılı orta məktəbin 10-cu sınıfında oxuyur. Dərs əlaçısıdır və gələcəkdə də hüquqşunas olmaq istəyir. Bəri başdan "isteyinə çatsın!" deyirik. Amma gələcəyin hüquqşunası olmaq arzusuya yaşayan bu qızın istedadı bədiiyyatda da özünü bürüze verib. Belə ki, Gülnaz artıq iki nəşr kitabının müəllifidir - "Xoşbəxtlik qapımı döyür" ("Elm və təhsil"-2017), "Femidanın gözleri" ("Qanun"-2018). Yaxın gələcəkdə hüquqşunas olmaq istəyən bir yeniyetmənin bədii ədəbiyyata bu dərəcədə meylli olmasına mən heç də təəccübə qarşılıram.

Dünyada və elcə də Azərbaycanda onlarla misallar gətirə bilərəm ki, ədəbiyyat aləminə vaxtından əvvəl, lap uşaq yaşlılarından və yeniyetməlik çağın-dan həvəs göstərib gələnlər olur. Amma onların heç də hanımı ədəbiyyat dünyasının sakin-i ola bilmir, çünkü bu aləmdə o insan əsl sakin olur ki, onun istedadı beş-altı günlük ya beş-al-tı illik məhdud zamana siğmamalıdır. Dahi tənqidçi Belinski 1845-ci ildə yaziirdi ki: "İndi cılız

FEMİDANIN GÖZLƏRİ BAĞLI OLSA DA...

və sadədil şeirciklərlə şöhrət qazanmaq mümkün deyil. Bunun üçün tekce istedad da kifayət etməz: bunun üçün dahilik lazıfmır, yox əger, dahilik olmasa, əvezində istedad meyda-na çıxsa, onda gərək bu istedad özü də böyük zəka ilə, güclü insani təbiətlə birləşə. Şair olmaq indii o deyil ki, quş kimi melodik səsler çıxarıb civildəyəsən, şair olmaq -poetik obrazlarla düşünmək deməkdir. Şair olmaq üçün özünü göstərmək kimi xırda arzudan, baş alıb gedən fantaziyanın boş və mənəsiz xəyallarından, gözə soxulan hissədən, bəzək-düzəkli kədərdən heç nə çıxmaz: bunun üçün müasir həyəğin məsələlərini dərindən duymaq, onlara güclü ürək yanğısı ilə yanaşmağı bacarmaq lazımdır". Belinskidən neçə əsr əvvəl böyük şairimiz Nəsimi deyirdi ki: "Dinlegil bu sözü ki candır söz Aliyi-asiman məkandır söz". Nəsimidən iki əsr sonra dahi Füzuli nə söyləmiş: "Artıran söz qədrini sidq ilə qədrin artırır, Kim nə miqdər olsa, ehlin eylər ol miqdər söz". Ədəbiyyatda qalmaq, heç olmasa, bir şeirinlə ya bir həyənlə ya da bir romanınla yaşaya bilmək üçün Sözün qulu yox, hakimi olmalaşan. Təbii ki, bunun üçün istedad birinci şərtdir. Mən on beş yaşı Gülnaz Nağızadə bu istedadın əlamətlərini görürəm. Əlamət hełə cüzdır, yəni bir hissədir, hələ küll, bütünlük deyil, amma bu isteda-

dı hər gün zəhmət adlı bir yorulmaz qüvvə ilə parıldatmaq olar. Mən Gülnazın hər iki kitabında onun gələcəkdə yazılı ola biləcəyinə ümidi verən istedadın əlamətini gördüm.

İlk növbədə, onun bədii dili təmizdir. Mənçə, "Ədəbiyyat dil-dən başlanır" deyənlərə haqq

Bu dildə varlığın hər sədasi var; Bir neçə sait də düşməmiş kənar. Nəinki hər səsi, hər yarım səsi, Dinlə sədaların zərrəsini sən. Bu dil təmizlikdə uşaq nəfəsi, Gözəllik utanır bu incə dildən.

Gülnazın yazılarında da dili-mizin təmizliyinin, saflığının, "varlığın hər sədasi"nın onun cümlələrinə, mətnlərinin içində necə inceliklə sığışdığınışın şahidi oldum.

Bəli, ədəbiyyat dildən başlanır. Amma bu dilin -sözlərin, cümlələrin yaratdığı məzmun, məna, mahiyyət -yazıcıının həyat həqiqətini bədii həqiqətə çevirmək istədiyi da olmalıdır. Gülnaz Nağızadə nəyi yazır və necə sayır-sualı meydana çıxır. "Femidanın gözleri" povesti zənnimcə, təmizlik, mənəvi saflıq, haqqın, ədalətin tənənəsinə inamın bədii ifadəsidir. Əsərin qəhrəmanı albinizm xəstəsi olsa da, ruhən çox sağlamdır və bütün əser boyu da nə qədər çətinliklər, mənəvi sarsıntılarla rastlaşsa da, o insani keyfiyyəti ni itirmir. Baxın, müasir ədəbiyyatda təsvir olunan qəhrəman məhz həyatın, gerçəklilikin hər cür mənəvi sınaqlarından keçməlidir ki, özünü əsl insan kimi təsdiq edə bilsin. Müasir dövrümüz çox mürəkkəbdir, quruluş dəyişib və insanlar da dəyişib, yeniləşənlər də çoxdur, köhnə hava ilə yaşayanlar da. Məmməd Araz demişkən: "İti bazarında atından baha" belə bir zəmanədə yaşamaq və hər gün

sürprizlərlə qarşılaşmaq, "Avro-palaşmaq", "Qloballaşmaq" olar, tacir-tüccar əxlaqından, bazarlaşmaq ehtirasından da yayına bilərsən, amma öz milli-mənəvi dəyərini hifz eləmək və müasir insan olmaq birinci şərtdir. Gülnazın təsvir etdiyi Nargin də məhz milli-mənəvi dəyərlərə qətiyyən xor baxmir, əksinə, bu dəyərlərin sadiq qoruyucusuna çevirilir. Deməli, əsərin qayəsi onun qəhrəmanının keçdiyi həyat yolunun haqq-ədalet, düzlük-təmizlik xassəsindədir.

Əlbətə, on beş yaşı bir cavən müəllifin təcrübəsizliyindən irəli gelən bəzi qüsurlar da ola bilər. Bunları gizlətmək lazım deyil. Gülnazın povestində hadisələr bir neçə məkanda təsvir olunur - ailə, məktəb, universitet və iş yeri. Bu məkanlar bir-birilə üzvi şəkildə bağlıdır. Amma böyük cəmiyyətdə baş verən hadisələrin povestdə əks-sədasi zeif nəzərə çarpır, axı, ailə də, məktəb də cəmiyyətin bir parçasıdır.

Gələcək əsərlərdə bunu nəzərə almaq vacibdir. Qoy Femida şərti olaraq gözlərini açın və yaşadığımız bu cəmiyyətin bütün mənzərəsini seyr etsin, - deyirəm.

Gülnaz Nağızadənin cələcəkdə öz qəhrəmanı Nargin kimi hüquqşunas olacağına inanıram. Amma bədii ədəbiyyatda öz sözünü indiki kimi kövrək, titrək deyil, daha inamlı deyəcəyinə də inanıram. İstedadlı bir qızın gələcək uğurlarının şahidi olacaq inamı ilə...



qazandırmaq lazımdır. Azərbaycan dili də türk dilləri ailəsində ən saf, lügət tərkibi zəngin dil-lərdən biri, bəlkə də birincisidir. Əli Kərimin "Üçüncü atlı" poemasında Rusyanın Puşkindən sonra böyük şairi Lermontov deyir ki:

Bu şirin dilini yaratmış güman,
İlahi damağı çab olan zaman.
Tar üstə, saz üstə bəsləmiş onu,
İlk dəfə avazla səsləmiş onu.